



■ Tahir Talibli

2019-cu il Azərbaycan Radiosunda yayımlanan "Bulaq" verilişinin 50 illik yubiley idi. Bu 50 illik efir ömrü bəlkə də dünya efir tarixində nadir bir hadisədi, uzun və tarixi bir yoldu. 50 yaş, 50 il. Bulağın bu şəkildə, bu statusda yaranmasının iki il əvvəl folklorçu Paşa Əfəndiyev "Xalq yaradıcılığı - Bulaq" adı altında 15 dəqiqlik veriliş yayılmış, milli musiqiyle müşayiət olunan bayatılar oxunub. Bu uzun illər "Bulaq" veriliş dilimizin inkişafında misilsiz işlər gördü, didərgin salınmış əsil, doğma sözlərimizə yeni can, qan, nəfəs verdi, canlı xalq danışq dilini efirə gətirdi, xalq təfəkküründən, qaynaqlarından bir sistem yaratdı. Canlı xalq dilinin yazı diliyle qovuşmasına, yaxşı mənada qarış-

tün ehkamları parçaladı, tamam yeni bir formada, üslubda meydana çıxdı. Olduqca dəqiq ifadələrdi.

"Bulaq" verilişi efirə çıxdığı gündən, doğrudan da? keçmiş sovet rejiminin qadağalarına məhəl qoymadan xalqımızın milli-mənəvi dəyərlərini, folklorumuzu, folklorumuzun ən parlaq nümunələrindən olan saz-söz sənətimizi təbliğ ələməyə, yaddaşlarda yaşayan deyimlərimizi, məsəllərimizi, etnik-mədəni irsimizi toplamağa, xalqdan aldığı xalqa qaytarmağa başladı. Sovet ideoloji aparatinin çərçivələrinə siğmadı.

Ölkəmiz öz müstəqilliyini bərpə etdikdən, qardaş Türkiye və Cənubi Azərbaycanla aramız açılanдан sonra "Bulaq" verilişinin həm imkanları artı, həm də araşdırıcı yönü dərinleşdi. Yarandığı ilk gündən "Bulaq" verilişi həm də Güneydəki, Türkiyədəki, eləcə də dünyanın hər səmtinə səpələnen soydaşlarımızla bir əlaqə körpusüyüdü, milli-mənəvi dəyərlərimizə bağlı məktəb idi. Bu missiyasını "Bulaq" verilişi bu gün daha uğurla, daha şərflə yerine yetirməkdədi.

Bu günlərdə güneyli bir soydaşımızla səhbətdə o belə bir söz dedi: "İndi Güneydə çox ailələrdə "Bulaq" in-

materialın üzünü köçürmədən belə elmi işə daxil eləyənlər nə qədər desən.

Tarixi dəyərləri qiymətləndirə, olmuşları saf-çürük elemək bacarığına, daha neçə qat folklor gələnəklərə sahib çıxma, mifoloji başlanğıclara varma "Bulaq" in ümumxalq sevgisinə səbəb oldu. Özünəməxsus elmi-publisistik fəlsəfi-psixoloji epos düşüncəli yazı üslubu, belə deməyə əsas verir ki, əlli ildi bir "Bulaq" janrı mövcuddu. Dilçi alim Nəsir Əhmədli demiş, "Bulaq" in dili xalqın əsil ədəbi dildidi.

"Bulaq" in araşdırımları bir daha sübut eləyir ki, türkler həm tarixi yaradıb, həm də yazıb. Nədən ki, hər sözümüzde, idiomatik ifadələrimizdə deyimlərimizdə üstünü toz bassa belə, əsil tariximiz qalır, yaşayır. Bu uzun illərde "Bulaq" bu yönədə çox işlər görüb: çoxlu deyimlərimiz, ata sözlərimiz, misallarımızın yaşatıldığı tarixi, qoruduğu həqiqətləri, sözün içindəki enerjini dinləyicilərə nişan vere bilib.

"Qan içən", "Od qiyməti", "Su qiyməti", "Dədəsinin qiymətini malin belinə qoyub", "birin-bilirsən, birin bilmirsən", "kəkliyim azib", "Qaraçöp", "sülənmək", bu sıradan söz və ifadə-

rəkəmə el-elat yaxşı bilir ki, yay-yayaq vaxtinin axırına yaxın, sürü dağdan enməyə az qalan vaxtlarda qoyun sağını dayandırılır, buna buraxılma da deyərdilər. Nədən ki, bu aralar qoyguna qoç qatılar.

Hə, təqribən sağının sonuna 15-20 gün qalmış sağlanan süddən tutulan pendir "axtarma" pendiridir. Yadda qalsın deyin, bir də tekrarlaya q ki, qoyun süddən soğulan vaxtdan 15-20 gün əvvəlin südündən tutulan pendir axtarma pendir sayılır. Axtarmanın bir anı da onunla bağlı ki, vaxt, dəqiqlişinə düzgün müyyən olunmalıdır, bir anı belə ötürmek olmaz. Bu vaxtin özünün də təzə çıxan gülü-çiçəyi olur ki, sürü, bərəkət bu otu-çiçəyi axtarır tapıb, sonalayıb yeyir. Payız ağızı alp çəmənlərdə təzə açılan otlar-çiçəklər dediyimiz kimi quş südü, can dərməni yerindedi.

Nə başınızı ağırdırm, cəmi on beşinci günü ağartısından tutulan belə pendira "axtarma" deyəllər, iri çələklərə, ağac təknələrə yiylanı bu növ pendirin üstünə sap-sarı, beyin qurdur ödürən qaymaq tökürlər, pendir bir müddət qaymaqdə qalar, bişər, yetişər, özüne gelər, sonrası da örən dołanmaz erkək dərilərinə yiylər, motalalar basılar. Hə belə motala deyəllər "axtarma motal"

Hə, indi a saqlımuşlar bu "axtarma" deyilən pendirin qiymətini özünüz verin. Elə yağnan qaymaqnan, balnan bir tutulsada, ilk sırada durar.

Pir olmuş Aşıq Ələsərin sözünün mələbi də aydınlanar.

Axtarma motalın, yağıın, qaymanın Zənbur ciçəyinən bal al, dağlar

Bir də o qalır ki, uca-uca dağlarımıza, ötkən-ötükən yaylalarımıza, gence-sənəcə yurdularımıza qayıdaq, qayıda bilek, bir sözə, özüməzə, içimizə, çölümzə yiye duraq. Bunlar da onde görəcəklərimiz, bir daha götürəcəklərimizdi.

Aminlər olsun.

"Bulaq" yaranışdan bizimle birgə addımlayan, bizimle birgə yaşayın, köynəkə bədən kimi, hətta ətlə sümük qədər bir-birinə yaxın xalqların, ethnoların da folkloruna güzgü tutub. Bu qohum xalqların və mədəniyyətlərin (təliş, tat, kürd, udi, avar, kumuk, ləzgi və s.) bir-birinə qaynaq folkloru bir bütöv kimi tədqiq edilir və araşdırılır.

"Bulaq" sözün qatlarından keçib gəlir, su yerin yeddi qatının gələn kimi..

Bir de var ki, söz adamın öz içiyile, gəldiyi amma heç vaxt mənzilə yetişə bilməyəcəyi yoldu.

Təbii ki, "Bulaq" araşdırımlar apardıqca özü də dərinliklərə gedir, dərinliklərdə isə gözə görünməyən aydınlıqlar da var qulaq batıran sakitlik də.

"Bulaq" bir proqramm kimi həmişə Dövlətin qayğıyla əhatələnib. "Bulaq" in məşhur aparcısı, rəhmətlik Məhələqə xanım Sadiqovanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamında yer alan bu sözər ürəyimizi qururla doldurur, yeni yaradıcılıq stimulu aşılıyır.

"Sənətkarın bədii, qiraet ustası kimi uzun illər aparcısı olduğu, geniş dinləyici auditoriyasına malik xalq yaradıcılığı "Bulaq" verilişi Azərbaycan radiosunun qızıl fondunu təşkil edən qiyaməti nümunələrdəndi". Bu "Bulaq" a verilən uca sözdü, Dövlət başçısının verdiyi əvəzsiz qiymətdi.

Bir de onu demək istəyirəm ki, hörmətli dinləyicilər, biz bulaqların qolundan tutan, dərinliklərə aparan isə sizin məktubları olur. Həmişə məktublarınızı gözləyirik.

Mən bu yazıda bu əlli illik yolda qələmimyən, axtarışlarıyan "Bulaq"ı Bulaq eləyən əziz və hörmətli qələmdəşlərdən ayrılıqda söz açmadım.

Bu bir maraqlı kitaba mövzudu. Bir de ona görə ki, "Bulaq" in müəllifi bütünlükde Xalq özüdü.

27 iyul 2019

www.kaspia.az

YADDAŞ

15



masına xidmet elədi. Böyük bir ədəbi nəslin yetişməsində bir məktəb oldu. Yüzlərce, minlərce, etnoqrafik deyimlərimizin, ifadələrimizin çözülməsinə, etnotərkibinin dərin qatlarının açılmasına, hətta elmi işlərə təkan verdi. Demək olar ki, onlarla "Bulaq"çılar nəslini yetişdi, bir-birini evəzlədi, hər müəllif də öz fərdi üslubuya bərkimşir "Bulaq" üslubu formalasdırdı. Eləcə də aparıcılar, ifaçılar yetişdi, dilin orfeopiya qaydalarına eməl olunan danışq tərzini formalasdırdı.

Azərbaycanın efir məkanında öz adıyla tanınan, seçilən, ayrıca dinləyici auditoriyasına malik olan üzünmürlü verilişlərdən biri, bəlkə də birincisi "Bulaq" verilişi oldu, - dedik. Artıq 50 ildi ki, "Bulaq" verilişi, hazırlı, biliyiniz biçimdə efridə və hər həftə dinləyicilər "Bulaq" vaxtını səbirsizliklə gözləyir, bazar günü 19.30-da ocaq başına yığışan kimi, aqsaqqal, aqbırçık sözünə dinşək kəsilən kimi "Bulaq" in başına yığışır, bu əlli ildi beləcə davam eləməkdədi. Təsadüfi deyil ki, dinləyicilərimizin çoxu bu verilişi "Bulaq Dədə" kimi tanıyor. Dədə sözü isə simvollarmış bir obradı. Dədə adı altında xalq özünü ən müdrik ucalığını görür.

"Bulaq" a həsr olunmuş "Ozanların dilindən" adlı programda, vaxtile "Bulaq" in sayılarının müəlliflərindən olan, akademik Rafael Hüseynov belə bir fikir ifadə etdi, dedi ki, keçmiş Sovet rejimi hər bir nəsneyə özbicimi, öz məntiqi və görmək istədiyi tərzdə və seviyyədə yanaşırdı. Şəhərlər, küçələr bir-birinə bənzədirildi, (bütün ittiifaq seviyyəsində) küçə, meydan, müəssise, nə bilim nə gəldi eyni adlarla, eyni məlum qəhrəmanların adlarıyla adlandırıldı. İttifaq seviyyəsində bütün teleradio verilişləri, qəzet və jurnal yazıları bir biçimdə yayımlanırdı. Belə bir mühitdə "Bulaq" verilişi bütöv sovet qəliblərinə siğmadı, bù-

elli illik arxiv var, hər sayı qorunub saxlanılır, ola bilsin ki, sizlərdə hansı sayı olmasın".

Bu sözlərdəki həqiqət bizləri sevindirir. "Bulaq" in qazandığı uğur xalqın mənəvi dəyeri kimi dəyərləndirilmək yanaşı Azərbaycan Radiosunun tarixi fealiyyətinə verilən ən yaxşı qiymətdi, həm də.

Yeridi deyək ki, bir neçə əməkdaşla hazırlanın, efirə çıxan bu veriliş, elə bil ki, bütöv ölkəylə, xalqla birgə hazırlanır, birər-birə hamımızdan, hər nəfərimizdən, tariximizdən, mənəvi sınırlarımızdan keçir. Elə uğuru da bu yondədi.

Tarix-təkcə tarix deyil, təkcə yaşa nilmiş həqiqətlər deyil, tarix həm də ibret dərsidi, olmuşlardan bir nəticə hasil eləmədi. Bu isə tarixə sahiblikdən və özünü dərkdən keçir. Özünü dərk isə etnomühiti yaratmaqla, yeddi arxa dolanı tanımaqla, soya-kökə bağlılıqla, etnogenetisidəkili öyrəməklə mümkün olur. Çox böyük həqiqətlər çok vaxt kosmononik görünənlərdə, mifoloji qatlarda gizlenir. Bu illər boyu "Bulaq" dərin elmi araşdırımlar apardı, uğurlar qazandı.

Bir dəfə rəhmətlik, folklorcu alim Azad Nəbiyevlə səhəbət əsnasında dedi ki, sən niyə elmi iş təqdim etmirsin, "Bulaq" in bir neçə sayında gedən materiallar bir elmi işin bütöv əsasıdır. Sizin ssenariləri arxivdən götürüb elmi işlərinə əlavə eləyənləri bir-bir desəm təəccüb qalarsan, hətta

sələ tələb elər. Gərəkdi ki, azi bir kasa inək xaması tutula, sonra da qoyun südü ilə inək südünün qarışıq ocaqda yaxşıca bişirile. Soyudulub çalmazdən qabaq inək xaması südə vurulur. Qatığı çalıb üstünü basdırırlar. İpek nənələr qatıq çalanda çalmasını südə qarışdırıb qasıqla qazanın ağızına dörd yerdən vura-vura Nuh əyyamdan qalma oxşama deyərlər. "Elə yat dovsan kimi, ele tut kərpic kimi". Doşsan kimi yat, o deməkdi ki, doşsanın yatması an işidi. Kərpic kimi tut, isə o deyəndi ki, çalınan qatıq kərpic kimi möhkəm tutsun. Qara qatıq tutandan sonra qazanı qoyerlər buz kimi bulağın gözəsindəki yarlılığı. Üstüne də iri bir ləpük daş. Doğrudan kərpic kimi bərkisiyər. Bu olar qara qatıq. Dilimizdə bərkimşir bir deyim var. Deyir: mən deyirəm qatıq qaradı, o deyir, ağıdı. Bu da yalançı qara qatıq satanla, bilici arasındaki söz çəkişməsidir.

Məisətəmizdə kulinariyamızda vaxtile çox istifadə olunan dədə-balalarımızdan qalma bir pendir növü var: "Axtarma". "Axtarma motal". Bu mehsulun hazırlanması, sözün etimolojisi barədə "Bulaq" in dediklərində: "Elə sözümüzün canı "Axtarma" pendir növünü tanıtmaqdır. Hündür, qəlbə yerlərimizdə, havası-suyu can dərmanı dağlarımızda tutulub. Hər yerdə, hər otaraqda, örüşdə otlayan sürdən "axtarma" tutulmaz. Sərkər çobanlar, çox bilməş aqsaqqallar, tə-

rəkəmə el-elat yaxşı bilir ki, yay-yayaq vaxtinin axırına yaxın, sürü dağdan enməyə az qalan vaxtlarda qoyun sağını dayandırılır, buna buraxılma da deyərdilər. Nədən ki, bu aralar qoyguna qoç qatılar.

Hə, təqribən sağının sonuna 15-20 gün qalmış sağlanan süddən tutulan pendir "axtarma" pendiridir. Yadda qalsın deyin, bir də tekrarlaya q ki, qoyun süddən soğulan vaxtdan 15-20 gün əvvəlin südündən tutulan pendir axtarma pendir sayılır. Axtarmanın bir anı da onunla bağlı ki, vaxt, dəqiqlişinə düzgün müyyən olunmalıdır, bir anı belə ötürmek olmaz. Bu vaxtin özünün də təzə çıxan gülü-çiçəyi olur ki, sürü, bərəkət bu otu-çiçəyi axtarır tapıb, sonalayıb yeyir. Payız ağızı alp çəmənlərdə təzə açılan otlar-çiçəklər dediyimiz kimi quş südü, can dərməni yerindedi.

Nə başınızı ağırdırm, cəmi on beşinci günü ağartısından tutulan belə pendira "axtarma" deyəllər, iri çələklərə, ağac təknələrə yiylanı bu növ pendirin üstünə sap-sarı, beyin qurdur ödürən qaymaq tökürlər, pendir bir müddət qaymaqdə qalar, bişər, yetişər, özüne gelər, sonrası da örən dołanmaz erkək dərilərinə yiylər, motalalar basılar. Hə belə motala deyəllər "axtarma motal"

Hə, indi a saqlımuşlar bu "axtarma" deyilən pendirin qiymətini özünüz verin. Elə yağnan qaymaqnan, balnan bir tutulsada, ilk sırada durar. Pir olmuş Aşıq Ələsərin sözünün mələbi də aydınlanar.

Axtarma motalın, yağıın, qaymanın Zənbur ciçəyinən bal al, dağlar

Bir də o qalır ki, uca-uca dağlarımıza, ötkən-ötükən yaylalarımıza, gence-sənəcə yurdularımıza qayıdaq, qayıda bilek, bir sözə, özüməzə, içimizə, çölümzə yiye duraq. Bunlar da onde görəcəklərimiz, bir daha götürəcəklərimizdi.

Aminlər olsun.

"Bulaq" yaranışdan bizimle birgə addımlayan, bizimle birgə yaşayın, köynəkə bədən kimi, hətta ətlə sümük qədər bir-birinə yaxın xalqların, ethnoların da folkloruna güzgü tutub. Bu qohum xalqların və mədəniyyətlərin (təliş, tat, kürd, udi, avar, kumuk, ləzgi və s.) bir-birinə qaynaq folkloru bir bütöv kimi tədqiq edilir və araşdırılır.

"Bulaq" sözün qatlarından keçib gəlir, su yerin yeddi qatının gələn kimi..

B